

Ke en ay T KA-nın Monqolustanda “ bru s n ti vasit sil   lill rin rehabilitasiyası” adı altında t şkil etdiyi kursda m ellim kimi i tirak etdim.

Bel c , oraları da g rm ş oldum v  he  bir zaman unutmayacađım xatir l rl  geri qayıtdım.

 razisi daha  ox dađlıq sah l rd n v  yaylaqlardan ibar t olan Monqolustan d niz s viyy sindən t xmin n 1580 metr y ks klidd  yerl şir. Rusiya v   in il  h ms rh ddir.  halisinin  ox hiss si monqol, qalan az bir hiss si d  qazaxlar, tuvalılar, uyđurlar,  zb kl r v  s. azlıqlardır.  halinin 30 %-i k  eri h yat ya amaqdadır. Paytaxt Ulan-Batordan 40-50 km k nara  ıxsanız, yol boyunca dađların yamaclarına s p l nmis   adırları g r  bil rsiniz. H tta Őh rin m rk zində d   adırları g rm k t sad fi hal deyil.

Bel  dem k olar ki,  adır turizmi  cn bi turistl rin d  diqq tini   km kd dir. Yaylaqlarda x susı  adırlarda turistl r  xidm t g st rilir.

3 milyon  halisi olan bu  lk d  r smi statistikaya g r  65 milyon mal-qara m vcuddur. At ilxıları, qoyun-ke i s r s , iri v  xırda buynuzlu mal-qara sanki ya ıl otlaqların naxıŐı kimi yaylaqlara b z k vurur. Heyvanın bol olması s b bi il , t bii ki, d ri m hsullarına v  yun m mulatlarının olduqca  ox sayda  eşidl rin  rast g lm k olur. Ke i t k nd n  ld  olunan ke mir n v  d nyaca m şhur par alardan biridir. Qiym ti bir az bahalı olsa da, ip k kimi z rif v  yum saqdır. D v  t k nd n v  qoyun yunundan  ld  olunan ke   m hsulları da diqq t layiqdir.

S z canlılardan a ılmıŐk n, orada g rd y m bir m nzərə m n , h qiq t n, ađır g lmis , pis t sir etmiŐdi. Bel  ki, t rkiyəli qardaŐlarımızla b rab r heyvan k sim yerinə getmiŐdik. M n   bru s n tində istifad  etmək   n  d lazım idi. Buna g r  d ,  d toplamađa getmiŐdim. B rab r getdiyimiz yoldaŐlar is  qurbanlıq bir heyvana baxmaq ist yirdil r. K simxanaya daxil olanda onların heyvanları nec  k sdikl rin  diqq t yetirdim. G rd m ki, heyvanların boynunun arxa hiss sindən ucu ŐiŐ olan bı ađı sancıb heyvanı bođazlamadan  ld r rl r. Daha sonra d risini soyurlar. Heyvan bođazlanmadıđı   n qanı  l  axmır. Onsuz da qibl y  tutmaq kimi bir ad tl ri d  yoxdur. D v l ri is  baŐına z rb  vuraraq  ld r rl r. Heyvanların acı i ində nec  d  hay-k y saldıđını orada g rd m. Bir m s lman olaraq heyvanlara qarŐı duyduđum h ssasiyy t v  m rh m t s b bi il  k vr ldim.

İqlimin s rt olması ilə əlaq dar  ox az miqdarda meyv -t r v z tapılır. Meyv l r daha  ox  ind n g tirilir. Torpaqlarının  ox hiss si  kin   lverissizdir. Yeraltı m d nl rd n  ıxardıqları daş k m r sayəsində milli g lir  ld  edirl r.

K hn  Sovet d vr n n bir  ox  lam tl rini o c miyy td  g rm k olar. İnsanları m d ni, m asir g r n şd dir. Oxuma v  yazma da y ks k s viyy d dir. Ş h rd  Sovetd n qalma trolleybuslar işl yir. Sovet rejiminin b t n  lk l rd  d rin iz saldıđı alkoqol alud çiliyi orada da  z n  g st rir. Yaşayış binalarının ortasında yerl ş n parklarda v  bina  nl rində bu c r insanları rahatlıqla g rm k olar.  zl ri bunu bel  etiraf etdilər: “Bizim  z milli i kimiz olan “qımız” ( iy at s d ) var idi, onu i erdik. Ancaq Sovet rejimi bizi spirtli i kiy   yr şdirdi”.

Monqolların  z  n n vi geyiml ri olsa da, h r zaman bel  geyinmirl r. B zi  lam tdar g nl rd  milli geyiml rini geyinirl r.

Xanımların geyiml rində Avropa v   inin t sirini g rm k olar. Amma  ox maraqlısı budur ki, ictimai yerd   l- l  tutuşan, avropasayađı “m d niyy t”  b r n n g nclik h l lik orada peyda olmayıb. Bu da onların  n n l rini qoruyub saxlaması ilə  laq lidir.

Ana m q dd s sayıldıđı   n bu c miyy td  qadın h rm t layiq yer tutur. Qadınlar c miyy td  aparıcı rol oynayırlar. Qız uşaqlarını  ox sevirl r. C miyy td ki qızların sayca  oxluđu bunu dem y   sas verir.

İnanc c h td n Tibet buddizmi v  şamanizm  inanırlar. Buddist m b dl ri geniş m kanlarda v  y ks k yerl rd  yerl şir. Buddist rahibl r  zl rin  g r  bir sistem qurublar, yaxşı şəraitd  yaşayırlar. Q dimd  t rki-d nya olan, inziva h yatı yaşayan rahibl r indi evl nir, l ks maşınlar v  bir sıra d ny vi işl r  b y k meyl g st rirl r. Ateizm s b bi ilə dinsiz olanlar da  oxdur (30%). M s lmanlar sayca olduqca azlıq t şkil etməkd dirl r (t xmin n 3%). Xristianlıđın t bliđi is  y ks k s viyy d  davam edir. Ulan-Batorda c mi iki yerd  c m  namazı qılınır. İki d  T rkiy nin din xidm tl ri m şavirliyinin t şkil etdiyi yerl rdir.  r bl rin tikdirdiyi m scid is  oradakı cavabdeh şəxsl rin m suliy tsizliyi n ticəsində yarım ıq qalıb.

Q dim t rkl r v  qazaxlar İslam dininə qulluq edirdil r. Onlar da Sovetin t siri ilə dinl rini unudublar. M rasim  g l n din adamlarının oxuduqları q d r din anlayışları var. Hal-hazırda T rkiy d n ora ged n din xadiml rinin s yi n ticəsində yenid n dinl rini  yr nm y 

bařlayıblar.

*(ardı g l n sayımızda)*